

**Epocon 385 k** - liqno sulfonat əsaslı, qış aylarında betonun erkən və son müqavimətini artıran, su azaldıcı və axışqanlaşdırıcı beton qatqısıdır.  
EN 934-2 standardı cədvəl 2-ə uyğundur.  
AZS 221 - 2006

**İstifadə sahələri**

- Erkən və son müqaviməti yüksək tələb olunan betonlarda
- Pompasız və pompalı hazır beton istehsalında
- Yerləşdirmə çətinlikləri olan sıx təchizatlı betonlarda
- Sıx və düzgün səth tələb olunan betonlarda
- Yay aylarında uzun müddətli daşıma və işləmə bilmə tələb olunan betonlarda
- Erkən qəlibdən çıxarılma tələb olunan betonlarda

**Üstünlükləri**

- Fərqli sement növlərinə uyğundur.
- Betonun erkən və son müqavimətini artırır.
- Betonun axıcılığını qoruyaraq işləmə bilinməsini artırır və rahat yerləşmə xüsusiyyəti qazandırır
- Hamar səthlər əldə edilməsini təmin edir
- Betonun donmaya qarşı müqavimətini artırır
- Tərkibində xlor yoxdur, dəmir təchizatına zərər verməz
- Rahat pompalamanı təşkil edir
- Betonun büzülmə, dartılma və su keçirməmə kimi mexaniki xüsusiyyətlərinin artmasını təşkil edir

|                            |                       |
|----------------------------|-----------------------|
| Materialın tərkibi         | Liqno sulfonat əsaslı |
| Rəngi                      | Qəhvəyi               |
| Sıxlığı (ISO 758)          | 1,160 - 1,190 kq/litr |
| Xlor tərkibi % (EN 480-10) | < 0,1                 |

Alkali tərkibi % (EN 480-12) < 5,0

Yuxarıdakı göstəricilər +20°C-də və 50% nisbi rütubət üçün verilmişdir.